


PwC Azerbaijan Times

29 sayılı Buraxılış

Buraxılışın əsas xəbərləri:

- Vergi inzibatchılığının təkmilləşdirilməsi istiqamətində bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir
- “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Prezidentin Fərmanı
- “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının 2 il müddətinə artırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı



pwc

Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz.

aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az

© 2016 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

Vergi inzibatchılığının təkmilləşdirilməsi istiqamətində bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir

“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatchılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyası vergi inzibatchılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.

Bu qərarla bir sıra qaydalar, eləcə də aşağıda sadalanan qaydalar təsdiq edilmişdir:

- Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar;
- Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları;
- Nümunəvi vergi ödəyicisinin müəyyən edilməsi və imtiyazların verilməsi Qaydaları;

- Elektron auditin keçirilməsi Qaydaları;

- Vergilər Nazirliyinin Çağrı Mərkəzi tərəfindən əlaqə yaradılaraq vergi ödəyicilərinin məlumatlandırılması (Outbound Call Centre) Qaydaları.

Bu qaydalar vergilər Nazirliyinin əvvəllər formalaşmış təcrübəsini ümumiləşdirərək qeyd edilən normativ hüquqi aktlarda sistemləşmişdir. Eyni zamanda, bu qaydalar əvvəllər mövcud olmayan yeni təcrübələr də formalaşdıracaq.

“Nümunəvi vergi ödəyicisinin müəyyən edilməsi və imtiyazların verilməsi Qaydaları”na (“Qaydalar”) əsasən intizamlı vergi ödəyicisinə aşağıdakı imtiyazlar veriləcəkdir:

- Vergi ödəyicisində səyyar vergi yoxlaması keçirilmir (müəyyən xüsusi istisnaları çıxmaq şərtlə);
- Vergi orqanlarına edilmiş yazılı müraciətlət 5 gün ərzində cavablandırılır;
- Vergi ödəyicilərinə xidmət mərkəzlərində yalnız nümunəvi vergi

PwC Azerbaijan Times

29 saylı Buraxılış

ödəyiciləri üçün nəzərdə tutulmuş xüsusi pəncərələrdən istifadə və ya növbə gözləmədən müraciət imkanı təmin edilir;

- Vergilər nazirliyinin “Çağrı mərkəzi”ndə yalnız nümunəvi vergi ödəyiciləri üçün nəzərdə tutulmuş xüsusi ayrılmış xəttədən istifadə imkanı verilir;

- Vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin onların iştirakı ilə müzakirə edilməsi imkanı verilir;

- Ünvanlı səyyar xidmətlər göstərilir.

Əlavə olaraq, aşağıdakı şərtlərə cavab verən hər hansı vergi ödəyicisi intizamlı vergi ödəyicisi hesab ediləcək:

- Vergi ödəyicisi kimi qeydiyyatda olmaqla 5 ildən artıq fasiləsiz sahibkarlıq fəaliyyəti ilə məşğul olan;

- Mühəsibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına əsasən aparən və bu barədə vergi orqanına qanunvericiliyə müvafiq qaydada uçot məlumatlarını təqdim edən;

- Əsas fəaliyyətindən fərqli və ya riskli əməliyyatlar apararkən həmin əməliyyatlar nəticəsində hesablanı biləcək vergilər barədə müvafiq rəyin alınması üçün yazılı olaraq vergi orqanına müraciət edən və “Vergi partnyorluğu Sazişi” imzalayan;

- Aparılan vergi və mühəsibat uçotu sistemlərinə nəzarətin həyata keçirilməsi üçün daxili auditi və risklərin idarə edilməsi sistemlərinə malik olan və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən müstəqil peşəkar auditor və məsləhətçilərin xidmətlərindən istifadə edən;

- Saxta sənədlər qəbul və təqdim etməyən və ya barəsində iqtisadi fəaliyyət sahəsində olan cinayətlər üzrə cinayət təqibi aparılmayan;

- Və son 3 il ərzində:

- Vergi orqanına təqdim edilmiş vergi hesabatlarında göstərilən vergi məbləğini Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdə ödəyən;

- Vergi hesabatlarını Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsi halı olmayan;

- Təqvim ilini mənfəətlə başa vuran (əldə olunmuş mənfəətin fəaliyyət göstərilən sahibkarlıq sahəsi üzrə müşahidə olunan orta göstəricidən aşağı olmaması şərti ilə);

- Səyyar və ya kameral vergi yoxlamaları nəticəsində hesablanmış vergi məbləğinin vergi hesabatlarında bəyan edilmiş vergi məbləğinin 2 faizindən çox olmayan və s.

Qaydalara əsasən nümunəvi vergi ödəyicisi sertifikatı 3 il müddətinə verilir və həmin müddətdə belə sertifikat verilmiş vergi ödəyiciləri qeyd edilən imtiyazlardan istifadə hüququna malik olurlar.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Prezidentin Fərmanı

Sözü gedən ASC-nin yaradılmasının əsas məqsədi kənd təsərrüfatının inkişafını stimullaşdırmaq, kənd təsərrüfatı ilə məşğul olan əhəlinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, eləcə də dövlət vəsaitindən istifadənin səmərəliliyini artırmaq və dövlət sifarişləri ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdən ibarətdir. Hazırkı mərhələdə ASC-nin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin fəaliyyətinin təşkili üçün Prezidentinin ehtiyat fondundan 10,000,000 (on milyon) manat ayrılmışdır.

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının 2 il müddətinə artırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Qərarət və qida üçün yararlıət əlavələri (təzə, soyudulmuş və dondurulmuş quş eti), yumurta, tərəvəz (xiyar, pomidor, soğan, sarımsaq), meyvə və qoz-fındıq (qoz, fındıq, üzüm, alma, armud, heyvə, xurma), meyvə və tərəvəz şirələri, spirtli və spirtsiz içkilər (mineral və qazlı sular), tikinti materialları (bentonit, gips, sement, klinker), daş, gips, sement, asbest (plitələr, kərpic məqalələr, bloklar) və keramika məhsullarına şamil ediləcəkdir.

Qərar 1 noyabr 2016-cı il tarixində qüvvəyə minir və 2 (iki) il ərzində qüvvədə olacaqdır.